

Güclü Liderin olmasının Üstünlüğü

Və ya avantüra ilə ağıllı, təmkinli siyasətin fərqini

Ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı kütłəvi qətlamlar, soyqırımı törədən erməni ideoloqları, onların idarə etdiyi silahlı quldurlar imperializmin hamiliyi altında tarixi Azərbaycan torpaqlarında özlerinə Ermənistən adlı dövlət yaradıblar. Sovet hakimiyyəti illərində 1948-53, 1988-ci illərdə bu siyaset soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası ilə nəticələnib. Dənizdən-dənizə böyük Ermənistən xülyasına qapılan ermənilər SSRİ-nin parçalanmağa doğru getdiyi dövrə qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış ediblər. Dünya ictimaiyyətinə yalan məlumatlarla aldadın, bəynəlxalq ictimaiyyətdə yanlış rəy formalasdırmağı bacaran erməni diaspor təşkilatları Cənubi Qafqazda daim erməni separatizmini köriükliyiblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişesinin müasir mərhələsi də məhz həmin dövrlərə - 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları esasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Neticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və etraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıł, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və mecburi köckün veziyətinə düşüb. 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı əsrin faciəsi - Xocalı soyqırımı töredilib, minlərlə dinc insan etnik mənsubiyətinə görə amansızlıqla qətl yetirilib, işgəncələrə məruz qoyulub. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekde Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə həsa catılıb.

QƏBUL OLUNAN, AMMA ƏMƏL EDİLMƏYƏN DƏTNƏLƏR

Ermenistan qoşunlarının işgal etdiyi Dağlıq Qarabağdan və etraf 7 rayondan qeyd-şərtsiz çıxarılmış ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qısa fasılələrlə 822, 853, 874 və 884 sayılı qətnamələri qəbul edib. Bununla bərabər, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İOT, həmçinin digər təşkilat və qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işgalçılıq siyasetinin yolverilməz olduğunu bəyan edən, münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tələb edən qətnamələri qəbul ediblər. Lakin əfsus ki, Ermenistan bu tələblərə məhel qoymadan, beynəlxalq prinsipləri pozaraq işgalçılıq siyasetini inдиye qəder davam etdirib. Acinacaqlı haldir ki, Dağlıq Qarabağ münaqişəsinin danişıqlar yolu ilə həlline məsul olan ATƏT-in Minsk qrupu, xüsusiən də Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlilik institutu ötən 26 ildə səməreli fəaliyyət göstərməyib, işgalçi dövləte beynəlxalq hüququn prinsiplərinə riayət etməsi üçün hər hansı təsir göstərməyiblər. Cəzasızlıq mühitindən sui-istifadə edən Ermenistan münaqişənin həllini yubatmaqla status-kvonus qoruyub saxlamağa çalışıb, işgal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyaseti aparıb. Son dövrlərdə isə işgalçi dövlət Suriya, İraq və İran üzərindən Dağlıq Qarabağ və etraf rayonlara terrorçuları cəmləyib, re-

onda müharibənin yenidən alov-nması üçün təxribatçı hərəkətlərə el verib.

yal verib. Təbii ki, bütün bunlar barədə Azərbaycanın aidiyyəti dövlət qurumları sivil, diplomatik yollarla beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlaşdırır. Prezident İlham Əliyev Ermənistanın niyyətini ən yüksək tribunalardan səsləndirir. Prezident İlham Əliyevin Soçi dövlət "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının mahdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işgalçılıq siyasetini və faşist simasını ifşa edib, dünyanın aparıcı beynəlxalq qurumlarını Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı edəletli qərarlar qəbul etməye sesleyib. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirve toplantısında, Azərbaycanın təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının xüsusi iclasında da dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini Ermənistanın işgalçılıq siyasetinə yönəldib. Neticədə Ermenistan dövləti və hakimiyəti ciddi problemlər qarşısında qalıb. Bu problemlərin çıxış yolu tapa bilməyen işgalçi dövlət və Nikol Paşinyanın hakimiyəti sələflərinin yolu ilə gedərək, daxili auditoriyani sakitləşdirmek üçün cəbhə xəttində, sərhəd ərazilərdə müxtəlif təxribata əl atmağa, hakimiyətinin ömrünü uzatmaq üçün Dağılıq Qarabağ münaqişəsindən yarananmağa çalışır.

**XƏBƏRDARLIQ ETDİK.
AMMA**

Cari il iyulun 12-də Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhində növbəti texribata əl atması da məhz bundan qaynaqlanıb. Həmin vaxt Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirler nəticəsində düşmən geri oturdulub. Bir neçə gün davam edən şiddetli döyüşlər nəticəsində sarsıcı zərbə alan Ermənistan yüzə yaxın hərbi qulluqçusunu, çoxlu sayıda zirehli texnikasını itirib. Azərbaycan ise 12 hərbi qulluqçu ve bir mülki şəxs olmaqla, ümmülikdə 13 şəhid verib. Mülki şəxsin həlak olmasına səbəb, döyüşdə məğlub olan düşmənin sərhədə yaxın Azərbaycan yaşayış mənteqələrinin artilleriyadan atəşə tutması, mülki şəxsləri, onların əmlaklarını hədəfə almış olub.


Bu hadisədən sonra rəsmi Bakı diplomatik və siyasi yollarla, həmçinin dünyada yaşayan azərbaycanlılar vasitəsilə Ermənistanın işgalçılıq siyasetini, davamlı təxribat-lara el atmasını, silahlandırmasını, bütünlükdə Cənubi Qafqaz üçün tehlükə mənbəyi olmasını beynel-xalq ictimaiyyətin diqqətine çatdırıb.

Amma bu xəbərdarlıq da bəy nəlxalq təşkilatları, dünyada söz sahibi olan dövlətləri narahat etməyib. Belə olan halda Ermenistan bin qədər de irəli gedərək, avqustun ilk günlərində Beyrutda baş vermiş dağdıcı partlayışdan sonra Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək planını elan edib. Livandan olan bir çox erməni Şuşa şəhəri daxil olmaqla işğal olunmuş ərazilərdə məskunlaşmış. Beləliklə, Ermenistan 2020-ci ildə qanunsuz məskunlaşma siyasetini intensivləşdirib. Ardınca Dağlıq Qarabağdakı qondarma rejim Şuşa şəhərini özlərinə paytaxt seçmək, Azərbaycanın Gəncə şəhərləri vurmaq kimi səsən bayanatlarla çıxış edib. Ermenistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyan digər erməni qadınlarla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində doğuş ve atılıq təlim kurslarında iştirak edib. On nehayət, avqustun 23-da erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edərkən, həmin dəstənin başçısı azərbaycanlı hərbiçilər tərəfindən yaxalanıb. O, dəstənin azərbaycanlı hərbiçi ve mülliキ vətəndaşlara qarşı terror aktlarının planlaşdırıldığı etiraf edib.

planişirdidini etiraf edib. Bütün bu baş verenler baredə Azərbaycan dövlət başçısı İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İcləsində, həmçinin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərkən də dünya ictimaiyyətini bir daha məlumatlandırib. O, işgalçi dövlətə qarşı təzyiq və təsir göstərilmesinin, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Böyük səbir və təmkin nümayiş etdirən Prezident İlham Əliyev Ermənistanın işgalçılıq siyasetini davamlı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycanın səbrinin tükənməz olmadığını, sülh danışçıları neticəsiz olduğunu halda, Ermənistanın təxribatlarason qoymayağı təqdirdə Azərbaycan Ordusunun öz üzerine düşən vəzifəni yerinə yetirəcəyini dəfələrlə bayan edib.

DÜNƏN SÜLHƏ GƏLMİRDİ, BU GÜN YALVARIR

Sentyabrın 27-də saat 06:00 radlarında Ermenistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat tövredərək cəbhəboyu zonada yerləşən Ordumuzun mövqelərini və yaşış mənteqələrimizi iricəpli silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəş tutması Azərbaycanı alternativ tədbirlər görməyə məcbur edib. Həmin gündən etibarən cəbhəboyu zonada ciddi döyüşlər başlayıb və hələ də davam edir. İşğal altındakı bir neçə yaşasız mentədagası Azə-



baycan Ordusu tərəfindən azad edilib. Aldığı cavab zərbələrindən özünü itirən, sarsıntı keçirən Nikol Paşinyan Rusiya, Fransa, Almaniya dövlət başçıları ilə telefon əlaqəsi yaradaraq, onlara yalvarıb, Azərbaycanı dayandırmağı xahiş edib. Lakin Azərbaycan öz ərazisindən işgalçılari, terrorçuları temizlediyindən, ərazi bütövlüyünü təmin etdiyindən hər hansı dövlətin, eləcə də beynəlxalq təşkilatın ölkəmizin daxili işine qarışması, bize təzyiq göstərməsi, eks-hücum əməliyyatlarının dayandırılması xahiş etməsi mənasızdır. Çünkü, beynəlxalq hüquq və ədalet Azərbaycanın tərəfindədir. Sentyabrın 29-da "Rossiya-1" telekanalında yayılmış "60 dəqiqə" programında Azərbaycan-Ermənistən temas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedən zaman Prezident İlham Əliyev cəbhə xəttində yaşananlara tam aydınlıq gətirib. Ermənistən baş naziri Nikol Paşinyanın qorxu və həyəcan dolu gözlərindən, uydurduğu yalanları efirdə səsləndirərkən topuq vuran dilindən fərqli olaraq, Azərbaycan Prezidenti aparıcıların suallarının obyektiv cavablandırıb, real məzənəni ortaya qoyub. Dövlətimizimizin başçısı bildirib ki, Ermənistən tövratdıvi davamlı taxribatlar garsılı-

Tərtdiyi davamlı təxribatlı qarşılaşmında Azərbaycan təcavüzkarla adekvat cavab verməyə, xalqı qorumağa, torpağı müdafiə etməyə məcbur olub. Döyüşlər neticəsində Azərbaycan Ordusu bir sıra yaşa-yaş məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Ermənistanın 30 ilə yaxın müddədət Azərbaycan ərazisinin işğaldalı salamaqla beynəlxalq hüquq kubuduşkılıdə pozduğunu dileyərək dövlətimizin başçısı rəsmi Bakının danışçılarında həmişə konstruktivliklilik nümayiş etdiriyini söyləyib. Qeydi edib ki, Ermənistanın indiki həkimiyətin törətdiyi Soros çevrililişindən sonra rəsmi Yerevan danışçılar formatını deyişməyə çalışıb, bununla da bilərkəndən danışçıların prosesini pozub, qəbul edilməz tələblərlə irali sürüb, cəbab xəttində, sərhəddə təxribatlar törədib. Prezident İlham Əliyev deyib ki, bütün

bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri münaqışəyə cəlb etmək və bebeliklə, danışıqlar prosesini pozmaq üçün edilib, status-kvonu saxlamaq niyəti güdürlüb.

Prezident İlham Əliyev vurğula-
yıb ki, baş veren hadisələrə Ermə-
nistan artıq bir neçə ay hazırlılaşıb:
"Əgər siz onların hərəkətlərinin ve
bəyanatlarının xronologiyasını izlə-
səniz, aşkar görərsiniz ki, onlar bu
təxribata şüurlu şəkildə gedirdilər.
...Bütün bunlar bize qarşı şüurlu
provokasiyalar, bizi münaqişəyə
cəlb etmək ve cavab hərəkətlərinə
təhrik etməkdir. Biz təmkin, konst-
ruktivlik və sağlam düşüncə nüma-
yiş etdirdik, lakin onların niyyətləri
baş tutmayanda, bu cür cəhd gös-
tərdilər. Üstəlik, daha bir səbəb Er-
mənistanda mövcud olan daxili si-
yasi böhranıdır. Axi, bu gün Ermə-
nistanda Soros rejimi mövcuddur.
Belarusda baş tutmayan çevrilmiş iki
il bundan əvvəl Yerevanda baş tut-
du. Bu gün Paşinyanın şəxsində
Ermənistən rəhbəri Sorosun əlat-
tısıdır. Bu adam çoxlu vədlər verib
və bu vədləri yerine yetirə bilmir,
əslində, ölkə böhran içindədir. Be-
ləliliklə, ona bir xarici amil, necə de-
yərlər, qarşıqlıq lazım idi ki, əhalini
din dıqqətini yayındırsın, o da bunu
eda bildi".

Mehz Prezident İlham Əliyevin bu qətiyyəti, prinsipiallığı, millidövlətçilik maraqlarına, eyni zamanda beynəlxalq hüquqa söykənən mövqeyi Nikol Paşinyan hakimiyətinin və dünya ermənilərinin İndiya qədər uydurduğu yalanları darmadağın edir, döyüş meydandanında məglubiyətlə öz-üzə qalan işgalçı Ermənistəni müttəfiqsiz qoyur. Heç bir dövlət son proseslərdə Ermənistənin yanında yer ala, işgalçı ölkəyə açıq dəstək vera bilmir. Bütün beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın ərazi bütövlüyünə birmənəli dəstəyini ifadə edir, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmasını zəruri sayır. Budur avantürizmlə ağılli, ədalətli və təmkinli siyasetin fərqi, güclü liderin idarə etdiyi dövlətin üstünlükkləri.

Alper TURAN